

## ◆ Θ d e b i k a l e y d o s k o p ◆



### Federiko Qarsiya Lorka

**Federiko Qarsiya Lorka - XX əsrin ən məşhur ispan şairlərindən biridir. Onun yaradıcılığı ispan folkloru ilə surrealistizmin sintezindən ibarətdir.**

- ◆ Şair İspaniya imperiyasının süquta uğradığı ildə - 1898-ci ildə anadan olmuşdur. Bu il İspaniyanın Kubanı itirdiyi və müharibə zamanı 2000 insanın həlak olması ilə yadda qalmış, bir sözlə, 1898-ci il ispan xalqına bədbəxtlik gətirən il kimi yadda qalmışdır. Elə bu səbəbdən Lorka təvəllüd tarixini bəzən 1899 və ya 1900-cu il kimi qeyd edirmiş.
- ◆ Lorka ədəbiyyat və fəlsəfə ilə yanaşı, hüququ da çox sevirdi.
- ◆ 1919-cu ildə onun Luis Bunuel və Salvador Dali ilə tanışlığı onun bütün həyatını dəyişir. İşləmək üçün teatra dəvət alan şair tez bir zamanda məşhurlaşır.
- ◆ Şairin bir ayağı digərindən qısa olduğuna görə vaxtının çox hissəsini evdə xəyal quraraq keçirmiş.
- ◆ Lorka şeirlərində qaraçı obrazına çox yer verib.
- ◆ Q.Lorka 1931-ci ildə "La Bakkara" adlı əsas tələbə teatrının rəhbəri olur. Ən məşhur pyeslərini də məhz bu dövrde yazır.
- ◆ Şairin ölümü sırlı olaraq qalır. O, 1936-ci il avqustun 16-da həbs edilmiş və növbəti gün də güllələnmişdir. Belə bir versiya da var ki, şəhərin qubernatoru onun respublikaçılara olan rəğbətindən narahat imiş. Bütün bunlara baxmayaraq, şairin öldürüldüyü yeri və nəşri heç kim görməyib. Ona görə də bəziləri şairin daha sonra vətəndaş müharibəsində həlak olduğunu deyir.
- ◆ Bir qrup tədqiqatçı isə vətəndaş müharibəsində yaralanan, yaddasını itirən Lorkanın Argentinaya gətirildiyini iddia edirlər.